

TEST: 8014#01#Q15

Test	8014#01#Q15
Fənn	8014 -Büdcə sistemi
Təsviri	[Təsviri]
Müəllif	Suleymanova X.İ.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	200
Keçid balı	64 (32 %)
Suallardan	200
Bölmələr	27
Bölmələri qarışdırmaq	
Köçürməyə qadağa	
Ancaq irəli	
Son variant	

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Dövlətin əsas maliyyə sənədi hansıdır? (Çəki: 1)

- ☐ toplu maliyyə balansı
- ☐ dövlətin vahid büdcə təsnifatı;
- ☐ dövlətin sosial-iqtisadi inkişaf konsepsiyası;
- ☐ regionların inkişafının dövlət proqramları
- ☒ dövlət büdcəsi.

Sual: Büdcənin funksiyalarına aid deyil: (Çəki: 1)

- ☐ ÜDM-nin bölüşdürülməsi və yenidən bölüşdürülməsi;
- ☐ iqtisadiyyatın təzidlənməsi və həvəsləndirilməsi funksiyası;
- ☐ nəzarət funksiyası;
- ☐ sosial siyasətin maliyyə təminatı
- ☒ ölkənin müdafiəsinin təşkili.

Sual: Büdcənin gəlirlərinin yaradılması prosesində hansı iştirakçılar arasında büdcə münasibətləri yaranır? (Çəki: 1)

- ☐ dövlət müəssisələri ilə büdcə təşkilatları arasında
- ☒ dövlətlə(bələdiyyələrlə) vergi ödəyiciləri arasında
- ☐ dövlət orqanları ilə özəl bölmə arasında
- ☐ bütün təsərrüfat subyektləri arasında
- ☐ bütün təsərrüfat subyektləri bə bütün əhali arasında

Sual: Büdcənin tarixi iqtisadi kateqoriya kimi fəaliyyəti nə ilə müəyyən edilir? (Çəki: 1)

- ☐ əmtəə-pul münasibətlərinin meydana gəlməsi ilə
- ☐ dövlətin iqtisadi münasibətlərlə müdaxilə etməsi ilə
- ☐ dövlətin iqtisadiyyatın inkişafındakı həlledici rolu ilə
- ☒ dövlətin yaranması və inkişafı ilə
- ☐ dövlətin müdafiə və sosial funksiyalarının meydana gəlməsi ilə

Sual: Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı üzrə büdcənin funksiyası hansı istiqamətlərdə həyata keçirilir 1. Dövlətin bütün infrastruktur sahələrinin maliyyələşdirilməsi 2. Elmin və təhsilin inkişaf etdirilməsi 3. Sənayenin və kənt təsərrüfatının təbii fəlakətlərdən qorunması 4. Səhiyyənin maliyyələşdirilməsi 5. Sosial-mədəni tədbirlərin və digər sosial sferanın saxlanması xərclərinin maliyyələşdirilməsi 6. Yanğın və digər bədbəxt hadisələrdən dəyən zərərlərin aradan qaldırılması (Çəki: 1)

- ☒ 2,4,5
 - ☐ 1,2,6
 - ☐ 3,4,5
 - ☐ 4,5,6
 - ☐ 1,5,6
-

Sual: aşağıda gey lunanlardan hansının büdcənin bilavasitə funksiyasına aid olanı göstərin (Çəki: 1)

- ☐ Müəssisələrin gəlir və xərclərinin tənzimlənməsi
 - ☒ Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı
 - ☐ Büdcənin gəlirləri və xərclərini tarazlaşdırmaq
 - ☐ Dövlətin iqtisadi inkişafının əsas istiqamətlərini müəyyən etmək
 - ☐ Büdcə təşkilatlarının smetaları üzrə nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi
-

Sual: Büdcənin gəlirləri və xərcləri hansı göstəricilərə əsasən müəyyən edilir? (Çəki: 1)

- ☐ Ölkənin toplu maliyyə balansının göstəricilərinə
 - ☒ Ölkənin iqtisadi-sosial inkişaf proqramının göstəricilərinə
 - ☐ ÜDM-un istehsal həcminə
 - ☐ Təsərrüfat subyektlərinin sosial-iqtisadi inkişaf göstəricilərinə
 - ☐ Tələb, təklif və əhəlinin alıcılıq qabiliyyətinə
-

Sual: İqtisadi ədəbiyyatda büdcənin aşağıdakı funksiyaları yerinə yetirdiyi göstərilir: (Çəki: 1)

- ☐ ÜDM-un bölüşdürülməsi(yenidən bölüşdürülməsi) və mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadəsi üzərində nəzarət
- ☐ İqtisadiyyatın dövlət tənzimlənməsi və onun inkişafının stimullaşdırılması

- ☐ Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı
- ☒ Yuxarıda göstərilənlərin hamısı
- ☐ Doğru cavab yoxdur

Sual: Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti orqanları vasitəsi ilə dövlətə məxsus vəzifə və funksiyaların yerinə yetirilməsi hansı vəsait hesabına maliyyələşdirilir? (Çəki: 1)

- ☐ Dövlət hakimiyyəti orqanlatrının qanunla təsdiq edilmiş xüsusi vəsaiti
- ☐ Dövlət toplu maliyyə balansı
- ☐ Dövlət büdcəsi və bələdiyyələrin büdcəsi
- ☒ Dövlət büdcəsi
- ☐ Yuxarıda göstərilən mənbələrin hamısı

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	65
Maksimal faiz	65
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Federativ dövlətlərin büdcə sistemi neçə səviyyədəndən ibarətdir ? (Çəki: 1)

- ☐ 1;
- ☐ 2;
- ☒ 3;
- ☐ 5
- ☐ 4.

Sual: Büdcə sisteminin qurulması prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☐ büdcə sisteminin vahidliyi;
 - ☐ ayrı-ayrı büdcə həlqələrinin müctəqilliyi;
 - ☒ büdcə sisteminin dinamik inkişafı;
 - ☐ büdcələrin balanslaşdırılması;
 - ☐ büdcə vəsaitinin ünvanlı və məqsədli olması
-

Sual: . Hazırda fəaliyyət göstərən “Büdcə sistemi haqqında” AR Qanunu neçənci ildə qəbul olunmuşdur? (Çəki: 1)

- ☐ 2003;
 - ☐ 2001;
 - ☒ 2002;
 - ☐ 2012 ;
 - ☐ 2011.
-

Sual: Hazırda fəaliyyət göstərən “Büdcə sistemi haqqında” AR Qanunu neçənci ildə qüvvəyə minmişdir? (Çəki: 1)

- ☐ 2 iyul 2002-ci ildə;
 - ☒ 1 yanvar 2003 –cü ildə;
 - ☐ 1 yanvar 2002 –cü ildə;
 - ☐ 1 yanvar 2012 –cü ildə;
 - ☐ 1 yanvar 2000 –cü ildə.
-

Sual: Büdcədən kənar əməliyyatlar dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ qeyri-büdcə müəssisələrinin əməliyyatları;
- ☒ qanunvericilikdə müəyyən edilmiş qaydada büdcədən ayrılmış vəsaitin kənarda xərclənməsi ilə bağlı maliyyə əməliyyatları;

- ☒ büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən kənarda əldə etdikləri gəlirləri və xərcləri üzrə maliyyə əməliyyatları;
 - ☐ sadalananların hər biri;
 - ☐ sadalananların heç biri.
-

Sual: Məqsədli büdcə fondlarını göstərin: (Çəki: 1)

- ☒ Dövlət Neft Fondu;
 - ☐ Dövlət Sosial Müdafiə Fondu;
 - ☐ Dövlət Yol Fondu
 - ☐ Sığorta Fondu.
 - ☐ Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu
-

Sual: Büdcə quruluşuna daxildir: (Çəki: 1)

- ☒ büdcə sistemi, büdcə təsnifatı, büdcə sisteminin təşkili prinsipləri;
 - ☐ büdcə sistemi, büdcə təsnifatı, dövlət quruluşu;
 - ☐ büdcə sistemi, büdcə sisteminin təşkili prinsipləri, dövlət quruluşu;
 - ☐ dövlət quruluşu, büdcə sistemi, büdcə hüququ;
 - ☐ büdcə təsnifatı, büdcə hüququ, büdcə planlaşdırılması.
-

Sual: Büdcə quruluşu nədən ibarətdir? (Çəki: 1)

- ☐ Büdcə quruluşu dövlətin mövcud mülkiyyət formalarının maliyyə münasibətlərini əks etdirir
- ☐ Büdcə quruluşu dövlətin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondlarının məcmusundan ibarətdir
- ☐ Dövlətin mövcud inzibati-siyasi təşkilinin ifadə formasıdır
- ☒ Büdcə sisteminin qurulması və onun ayrı-ayrı həlqələri (səviyyələri) arasındakı maliyyə münasibətlərinin təşkilindən ibarətdir

Sual: Büdcə quruluşunun təşkili nəyə əsaslanır? (Çəki: 1)

- ☐ Dövlətin maliyyə sisteminin qurulması və onun ayrı-ayrı həlqələri arasındakı münasibətlərə
- ☒ Dövlət quruluşuna, yəni onun inzibati, siyasi və ərazi quruluşuna, mərkəzi və yerli orqanlar arasındakı qarşılıqlı münasibətlərə
- ☐ Ölkənin büdcə təsnifatının formalaşması və inkişafına
- ☐ Dövlətin iqtisadi, sosial inkişaf səviyyəsinə
- ☐ Büdcə sisteminin tarixi inkişaf mərhələlərinə

Sual: Büdcə quruluşunun tərkibini göstərin 1. Büdcə sisteminin təşkili 2. Büdcələrin təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqəsi 3. Büdcələrin tərkibi, proqnozlaşdırılması 4. Büdcə gəlirləri və xərclərinin təsnifatı 5. Büdcə sisteminin və büdcələrin təşkili prinsipləri 6. Büdcənin maliyyə sisteminin digər həlqələri ilə qarşılıqlı əlaqələrinin təşkili (Çəki: 1)

- ☒ 1,4,5
- ☐ 2,4,5
- ☐ 3,4,6
- ☐ 1,3,5
- ☐ 4,5,6

Sual: Federal dövlətlərdə büdcə quruluşu neçə səviyyədə ibarət olur? (Çəki: 1)

- ☐ dörd
- ☐ iki
- ☒ üç
- ☐ beş
- ☐ altı

Sual: Federativ dövlətin Federasiya büdcəsinin gəlirləri hansılardır? 1. əmlak vergisi 2. ƏDV 3. fiziki şəxslərdən gəlir vergisi 4. yerli lisenziyaların verilməsindən mədaxillər 5.

subvensiyalar 6. inzibati rüsumlar 7. dövlət istiqrazlarından daxil olan vəsaitlər 8. gömrük rüsumları (Çəki: 1)

- ☐ 1,2,3,5
 - ☒ 2,3,7,8
 - ☐ 2,4,5,7
 - ☐ 3,4,6,8
 - ☐ 1,4,5,8
-

Sual: Büdcə sistemi nədən ibarətdir? (Çəki: 1)

- ☐ dövlət büdcəsinin və büdcədənkənar pul vəsaiti fondlarının məcmusu
 - ☐ dövlət büdcəsinin və maliyyə sisteminin bütün digər həlqələrinin məcmusu
 - ☒ ölkənin vahid büdcə sistemində birləşdirilən dövlət büdcəsinin, ayrı-ayrı müstəqil büdcələrin məcmusu
 - ☐ dövlət büdcəsinin, müəssisələrin maliyyə planlarının və yerli büdcələrin məcmusu
 - ☐ dövlət büdcəsinin məqsədli büdcə fondlarının və yerli büdcələrin məcmusu
-

Sual: Azərbaycan Respublikasının büdcə sistemində hansı büdcələr daxildir? (Çəki: 1)

- ☐ AR-nın dövlət büdcəsi, icmal büdcə və yerli büdcələr
 - ☐ İcmal büdcə, AR-nın dövlət büdcəsi
 - ☐ Toplu maliyyə balans, büdcədənkənar dövlət fondları və dövlət büdcəsi
 - ☒ AR-nın dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi və yerli büdcələr
 - ☐ Dövlət büdcəsi, büdcədənkənar dövlət fondları və yerli büdcələr
-

Sual: Büdcə sisteminin təşkili prinsipləri dedikdə konkret nə nəzərdə tutulur? (Çəki: 1)

- ☐ Büdcə sisteminin qurulması, onların gəlirləri və xərclərinin proqnozlaşdırılması
- ☒ Büdcə sisteminin bütün həlqələrinin qurulması, onların gəlirlərinin formalaşması

xərclərinin maliyyələşdirilməsi və ümumilikdə büdcə prosesinin təşkili üzrə əsas müddəalar nəzərdə tutulur

- ☐ Büdcələrin planlaşdırılması, onların tərtibi, təsdiqi və icrası məsələlərinin həll edilməsi
- ☐ Büdcələrin vahid büdcədə birləşdirilməsi, onların gəlirlərinin mənbələrinin və xərclərinin istiqamətlərinin müəyyən edilməsi
- ☐ Büdcələrin formalaşması, onların tərtibi və müzakirəsi və təsdiqi, habelə icrası üzərində dövlət nəzarətinin həyata keçirilməsi

Sual: “Büdcə sistemi haqqında” AR-nın Qanununda büdcə sisteminin təşkil edilməsinin aşağıdakı prinsipləri təsbit edilmişdir (Çəki: 1)

- ☐ Büdcələrin gəlir mənbələrinin təyin edilməsi
- ☒ Büdcə sisteminin vahidliyi və büdcələrin müstəqilliyi
- ☐ Xərclərin büdcələr arasında bölüşdürülməsi
- ☐ Gəlirlərin və xərclərin proqnozlaşdırılması və büdcələrə təhkim edilməsi
- ☐ Doğru cavab yoxdur

Sual: Büdcələrin müstəqilliyi prinsipi nə ilə təmin edilir? 1. Gəlirlərin və xərclərin müstəqil olaraq büdcə səviyyələri arasında bölüşdürmək 2. Qanunvericiliyə uyğun olaraq mədaxil mənbələrinin olması 3. Qanunvericilik əsasında gəlirlərin və xərclərin uçotunu və auditini aparmaq 4. Vahid büdcə təsnifatı çərçivəsində xərclərin istiqamətlərini müəyyənləşdirmək hüququnun olması 5. Büdcələrin müstəqil olaraq tərtib və təsdiq etmək 6. Büdcələrin icrası zamanı ilin axırına sərbəst qalan vəsaitə müstəqil sərəncam vermək hüququnun olması (Çəki: 1)

- ☐ 1,3,5
- ☒ 2,4
- ☐ 4,5,6
- ☐ 1,6
- ☐ 3,5

Sual: Büdcə sisteminin vahidliyi nə ilə təmin edilir? 1. Xərclərin vahid normalar və normativlər əsasında maliyyələşdirmək 2. Eyni büdcə təsnifatının olması 3. Gəlirlərin

büdcəyə daxil olması üzərində uçot və nəzarətin olması 4. Eyni büdcə sənədləri və formalarından istifadə olunması 5. Xərclərin məqsədli maliyyələşdirilməsinin müntəzəm uçot və auditinin aparılması 6. Büdcələrin icrasına dair müntəzəm hesabatların hazırlanması və qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim edilməsi (Çəki: 1)

- ☐ 1,5,6
 - ☐ 2,5,6
 - ☐ 3,4,5
 - ☒ 2,4,6
 - ☐ 1,3,5
-

Sual: Büdcələrin balanslaşdırılması prinsipi necə təmin edilir? (Çəki: 1)

- ☐ Gəlirlərin həcmi xərclərin tam ödənilməsi üçün kifayət etməkdə xərclər mütənasib ixtisar edilir
 - ☒ Büdcədə nəzərdə tutulan xərclərin həcmi həmin büdcələrin gəlirlərinin və büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrindən daxil olan vəsaitin həcminə müvafiq olmalıdır
 - ☐ Büdcə xərclərini kəsirsiz maliyyələşdirmək məqsədilə yuxarı büdcələrdən vəsait ayrılması üçün müraciət olunmalıdır
 - ☐ Büdcələrin balanslaşdırılması üçün xərclərin maliyyələşdirilməsini təxirə salmaq lazımdır
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Büdcə münasibətlərinə daxildir (Çəki: 1)

- ☐ Bütün iqtisadi münasibətlər
 - ☐ Bütün maliyyə münasibətləri
 - ☒ Dövlətin və yerli özünüidarəetmə orqanlarının mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadə edilməsi ilə əlaqədar olan maliyyə münasibətləri
 - ☐ Dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının yaradılması və istifadəsi ilə əlaqədar maliyyə münasibətləri
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Büdcənin gəlirlərinin və xərclərinin həcmi (Çəki: 1)

- ☐ Ölkənin ÜDM-un həcmindən asılıdır
 - ☐ Ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən asılıdır
 - ☐ Ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən asılı deyil
 - ☐ Ölkənin perspektiv sosial-iqtisadi inkişaf proqramından asılıdır
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Bəzi iqtisadi ədəbiyyatda büdcə bu cür çərçədlənir: (Çəki: 1)

- ☐ Dövlətin əsas maliyyə planı kimi
 - ☐ Dövlətin gəlirlərinin və xərclərinin smetasi kimi
 - ☐ Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu kimi
 - ☐ Yuxarıda göstərilənlərin hamısı
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Büdcə mexanizminə aiddir: (Çəki: 1)

- ☐ Büdcənin tərtibi, müzakirəsi, təsdiqi və icrası
 - ☐ Büdcələrin xəzinədarlıq vasitəsilə icra edilməsi
 - ☐ Vəsaitlərin büdcəyə daxil olması və vəsaitlərin büdcədən ayrılması formaları və metodlarının məcmusu və büdcələrarası münasibətlər
 - ☐ Büdcə vəsaitlərinin inzubati qaydada idarə edilməsi metodları
 - ☐ Doğru cavab yoxdur
-

Sual: “Büdcə sistemi haqqında” AR-nın Qanununda büdcə necə ifadə olunmuşdur? (Çəki: 1)

- ☐ Dövlətin və yerli özünüidarəetmə orqanlarının mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadə olunması forması
- ☐ AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarə orqanları vasitəsilə dövlətə və

bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan ovl vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi

- ☐ AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarə orqanlarının mərkəzləşdirilmiş gəlirləri və xərcləri balansını əks etdirən əsas maliyyə sənədi
 - ☐ AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarə orqanlarının vəzifə və funksiyalarının həyata keçirmək məqsədilə qanunvericilik əsasında müəyyən edilmiş qaydada mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və məqsəduyğun istifadə edilməsi üçün əsas maliyyə sənədi
 - ☐ AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarə orqanları vasitəsilə onların funksiyaları və vəzifələrinin yerinə yetirilməsi üçün növbəti maliyyə ilinə təsdiq edilən gəlirləri və xərclərini əks etdirən əsas maliyyə sənədi
-

Sual: Transfərtlər nədir? (Çəki: 1)

- ☐ Vergili tədiyyələr
 - ☐ Geri qaytarılmalı vəsait
 - ☒ Geri qaytarmamaq şərti ilə verilən büdcə vəsaiti
 - ☐ Müvəqqəti maliyyə yardımı göstərmək üçün ayrılmış vəsait
 - ☐ Haqqı ödənilmək şərti ilə müəssisələrə verilən pul ödənişləri
-

Sual: Büdcə kreditləri hansı prinsiplər əsasında verilir? (Çəki: 1)

- ☒ Haqqı ödənilməklə və qaytarılmaqla
 - ☐ Müddətli və müddətsiz
 - ☐ Qaytarılmaqla və müddətsiz
 - ☐ cavabların hamısı doğrudur
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Büdcə kreditinin mənbələri (Çəki: 1)

- ☐ AR-nın Mərkəzi Bankının vəsaiti
- ☐ Büdcələrarası dövlət fondlarının vəsaiti

- ☐ Büdcələrin ilin əvvəlinə sərbəst qalan vəsaitləri
 - ☒ Büdcələrin vəsaitləri
 - ☐ Müəssisələrin sərbəst vəsaitləri
-

Sual: Büdcələrarası münasibətlərin formaları: (Çəki: 1)

- ☐ Transfərtlər
 - ☐ Dotasiyalar
 - ☐ Subsidiyalar və subvensiyalar
 - ☒ Göstərilənlərin hamısı
 - ☐ Onlardan heç biri
-

Sual: Dotasiya qaydasında maliyyələşmə: (Çəki: 1)

- ☐ Məqsədli xarakter daşıyır
 - ☐ Qismən məqsədli xarakter daşıyır
 - ☒ Məqsədli xarakter daşımır
 - ☐ Məqsədli istifadə edilmədikdə geri qaytarılır
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Büdcələrin xüsusi gəlirləri nədən ibarətdir? (Çəki: 1)

- ☐ Büdcə kreditləri
 - ☒ AR-nın qanunvericiliyi ilə müvafiq büdcələrə təhkim edilmiş vergili və digər gəlirlər
 - ☐ Dövlət fondlarında büdcələrə ayrılmış xüsusi vəsait
 - ☐ Dövlətin ayırdığı maliyyə yardımı
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Büdcədən maliyyələşdirmə hansı prinsiplər əsasında həyata keçirilir 1,qaytarılmaqla 2,qaytarmamaqla 3,əvəzi ödənilməklə 4,əvəzi ödənilmədən 5,müddətli 6,müddətsiz 7,məqsədli istifadə edilməklə geri qaytarılır (Çəki: 1)

- ☐ 1,4,6
 - ☐ 2,3,5
 - ☒ 2,4,6
 - ☐ 3,6,7
 - ☐ 4,6,7
-

Sual: AR-nın “Büdcə sistemi haqqında” Qanununda büdcə sisteminin təşkil edilməsinin aşağıdakı prinsipləri təsbit edilmişdir (Çəki: 1)

- ☐ Beş prinsip
 - ☐ On prinsip
 - ☒ İki prinsip
 - ☐ AR-nın “Büdcə sistemi haqqında” Qanununda büdcə sisteminin təşkili prinsipləri təsbit edilməmişdir
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Azərbaycan Respublikasının İcmal büdcəsinə hansı büdcələr daxildir? (Çəki: 1)

- ☐ Toplu maliyyə balansı və yerli büdcələr
 - ☒ Dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi (büdcədən kənar fondlar da daxil olmaqla) və büdcədən kənar dövlət fondlarının gəlirləri və xərcləri
 - ☐ Dövlət büdcəsi, Dövlət Neft Fondu və Naxçıvan MR-nın büdcəsi
 - ☐ Dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondu, Naxçıvan MR-nın büdcəsi, yerli büdcələr
 - ☐ Dövlət büdcəsi, Toplu Maliyyə balansı və yerli büdcələr
-

Sual: Büdcə sisteminin təşkili prinsiplərini göstərin: 1.Büdcə vəsaitinin təsdiq edilmiş minimal normalar əsasında istifadə edilməsi 2.Büdcə vəsaitlərinin səmərəli və qənaətlə

istifadə edilməsi 3.Büdcə vəsaitlərinin məsədli proqramların icrasına xərclənməsi
4.Büdcələrin aşkar və şəffaf olması 5.Büdcənin gəlirləri və xərclərinin həmin büdcələrdə tam
əks olunması 6.Büdcə xərclərinin fərdi smetalar əsasında maliyyələşdirilməsi (Çəki: 1)

- ☐ 1,4,5
 - ☐ 2,3,6
 - ☐ 1,4,6
 - ☒ 2,4,5
 - ☐ 3,4,5
-

Sual: Büdcədən kənar əməliyyatlara hansı maliyyə əməliyyatları aid edilir? (Çəki: 1)

- ☐ Büdcə təşkilatlarının onlar üçün təsdiq edilmiş gəlir planından əlavə əldə etdikləri vəsaitlər hesabına əlavə həyata keçirilən maliyyə əməliyyatları
 - ☒ Müvafiq icra hakimiyyəti orqanlarının və büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən və Naxçıvan MR-nın büdcəsindən kənar əldə etdikləri gəlirləri və həyata keçirdikləri xərcləri üzrə maliyyə əməliyyatları
 - ☐ Müvafiq icra hakimiyyəti orqanlarının və büdcə təşkilatlarının məqsədli büdcə proqramları üzrə əldə etdikləri gəlirlər və onların hesabına həyata keçirdikləri xərclər üzrə maliyyə əməliyyatları
 - ☐ Müvafiq icra hakimiyyəti orqanlarının və büdcə təşkilatlarının dövlət büdcədən kənar fondların vəsaitləri hesabına həyata keçirdikləri maliyyə əməliyyatları
 - ☐ Müvafiq icra hakimiyyəti və büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada büdcədən kənar fondların transfertləri hesabına həyata keçirdikləri məqsədli sosial-iqtisadi inkişaf proqramları üzrə maliyyə əməliyyatları
-

Sual: Yerli büdcələrə aiddir: (Çəki: 1)

- ☐ Rayonların büdcələri
- ☐ Şəhərlərin büdcələri
- ☒ Bələdiyyə büdcələri
- ☐ Şəhər təbəçiliyində olan rayonların büdcələri
- ☐ Doğru cavab yoxdur

Sual: Bütçə sisteminin təşkili prinsiplərinə aiddir: (Çəki: 1)

- ☐ bütçə sisteminin vahidliyi və bütçələrin müstəqilliyi
- ☐ bütçələrin reallığı və aşkarlığı
- ☐ gəlirlərin və xərclərin həmin bütçələrdə tam əks olunması
- ☒ onların hamısı
- ☐ doğru cavab yoxdur

Sual: AR-da bütçə ili hansı dövrü əhatə edir? (Çəki: 1)

- ☐ Yanvarın 1-dən iyulun 1-dək
- ☐ İyul ayının 1-dən gələn ilin iyun ayının 30-dək
- ☐ Cari ilin fevral ayının 1-dən gələn ilin yanvar ayının 31-dək
- ☐ Sentyabr ayının 1-dən gələn ilin avqust ayının 31-dək
- ☒ Doğru cavab yoxdur

Sual: AR-nın bütçə sisteminə daxil olan bütçələr arasında kənd təsərrüfatı maliyyə münasibətləri hansı qanunvericilik sənədi əsasında tənzimlənir: (Çəki: 1)

- ☐ AR-nın Konstitusiyası
- ☐ AR-nın "Vahid bütçə təsnifatı"
- ☐ AR-nın "Vergi məəcəlləsi"
- ☒ AR-nın "Bütçə sistemi haqqında" Qanun
- ☐ AR-nın "Dövlət bütçəsinin tərtibi və icrası qayudaları"

Sual: Bütçə hüququnun əsasları hansı qanunvericilik sənədlərində təsbit olunmuşdur? (Çəki: 1)

- ☐ AR-nın Konstitusiyası

- ☐ AR-nın "Büdcə sistemi haqqında" Qanunu
 - ☐ Hər büdcə ili üçün qəbul edilən dövlət büdcəsi haqqında qanun və dögər hüquqi-normativ aktlar
 - ☒ Onların hamısı
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Yerli özünüidarəetmə orqanlarının büdcə hüququnun əsasları hansı qanunvericilik sənədlərində təsbit olunmuşdur? (Çəki: 1)

- ☐ 50. Yerli özünüidarəetmə orqanlarının büdcə hüququnun əsasları hansı qanunvericilik sənədlərində təsbit olunmuşdur?
 - ☐ Büdcə sistemi haqqında" AR-nın Qanunu
 - ☐ "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında"AR-nın Qanunu və digər qanunvericilik aktları
 - ☒ Onların hamısı
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Büdcə prosesinin təşkili sahəsində dövlət hakimiyyəti və icra orqanlarının və yerli özünüidarə orqanlarının səlahiyyətlərini tənzimləyən hüquqi normaların məcmusu necə adlanır? (Çəki: 1)

- ☐ Büdcə normativləri
 - ☒ Büdcə hüququ
 - ☐ Büdcə səlahiyyətləri
 - ☐ Maddi hüquqi normalar
 - ☐ Prosesual hüquqi normalar
-

Sual: Gəlilərin və xərclərin büdcələr və büdcə səviyyələri arasında bölgüsü hansı hüquqi sənəd əsasında həyata keçirilir? (Çəki: 1)

- ☒ AR-nın Konstitusiyası

- ☐ AR-nın Nazirlər Kabinetinin müvafiq qərarları
 - ☐ AR-nın Prezidentinin xüsusi fərmanları
 - ☒ AR-nın "Büdcə sistemi haqqında" qanun və hər il üçün qəbul edilən dövlət büdcəsi haqqında qanun
 - ☐ AR-nın "Vergi Məcəlləsi"
-

Sual: Büdcə hüquqi normalarına hansı hüquqi normalar aiddir? (Çəki: 1)

- ☒ Maddi və prosessual hüquqi normalar
 - ☐ İnzibati-ərazi hüquqi normalar
 - ☐ İnzibati-siyasi hüquqi normalar
 - ☐ Maddi-maliyyə hüquqi normalar
 - ☐ Onların hamısı
-

Sual: Büdcə hüququnun maddi normaların tərkibini göstərin 1.Büdcələrin tərtibi 2.Büdcələrin gəlirlərinin tərkibi və normaları 3.Gəlirlərin icrası üzrə hesabatların t 4.Gəlirlərin və xərclərin büdcələr arasında bölgüsü 5.Xərclərin icrası haqqında hesabatların tərtibi və təqdimi 6.Xərclərin təyinatı (Çəki: 1)

- ☐ 1,3,4
 - ☐ 1,4,6
 - ☒ 2,4,6
 - ☐ 3,4,5
 - ☐ 3,5,6
-

Sual: Büdcənin prosesual hüquqi normalarının tərkibini göstərin 1/Büdcələrin tərtibi 2/Gəlirlərin və xərclərin büdcələr arasında bölgüsü 3/Büdcələrin layihələrinin müzakirəsi və təsdiqi 4/Xərclərin təyinatı və xərc normaları 5.Büdcələrin icrası haqqında hesabatların hazırlanması, müzakirəsi və təsdiqi 6.Büdcələrin xüsusi və tənzimləyici gəlirlərinin müəyyən edilməsi (Çəki: 1)

- ☐ 1,2,5

☒ 1,3,5

☐ 2,5,6

☐ 1,5,6

☐ 4,5,6

Sual: AR-nın Konstitusiyasına əsasən hər il dövlət büdcəsini hansı orqan təsdiq edir? (Çəki: 1)

☐ AR-nın Prezidenti

☒ AR-nın Milli Məslisi

☐ AR-nın Nazirlər Kabineti

☐ Maliyyə Nazirliyi

☐ Maliyyə Nazirliyinin razılığı ilə İqtisadi İnkişaf Nazirliyi

Sual: Konstitusiyaya əsasən AR-da vergiləri, rüsumları və ödənişləri hansı orqan müəyyən edir? (Çəki: 1)

☐ AR-nın Maliyyə Nazirliyi

☐ AR-nın Prezidenti

☐ AR-nın Nazirlər Kabineti

☒ AR-nın Milli Məclisi

☐ AR-nın Vergilər Nazirliyi və Gömrük Komitəsi

Sual: AR-nın dövlət büdcəsinin icrasına ali nəzarəti hansı orqan həyata keçirir? (Çəki: 1)

☐ AR-nın Prezidenti

☒ AR-nın Milli Məclisi və Hesablama Palatası

☐ AR-nın Nazirlər Kabineti

☐ AR-nın Maliyyə Nazirliyi

☒ AR-nın Nazirlər Kabineti və Maliyyə Nazirliyi

Sual: AR-nın dövlət büdcəsini AR-nın Milli Məclisinin təsdiqinə hansı orqan təqdim edir? (Çəki: 1)

- ☐ AR-nın Nazirlər Kabineti
 - ☐ AR-nın Maliyyə Nazirliyi
 - ☒ AR-nın Prezidenti
 - ☐ AR-nın İqtisadi İnkişaf Nazirliyi
 - ☐ AR-nın Maliyyə Nazirliyi və Mərkəzi Bankı
-

Sual: Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hansı orqan hazırlayıb Prezidentə təqdim edir? (Çəki: 1)

- ☐ AR-nın Milli Məclisinin Büdcə Komitəsi
 - ☐ AR-nın Maliyyə Nazirliyi
 - ☐ AR-nın Maliyyə Nazirliyi və Vergilər Nazirliyi
 - ☒ AR-nın Nazirlər Kabineti
 - ☐ AR-nın Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi
-

Sual: Konstitusiyaya əsasən AR-nın dövlət büdcəsinin israsını hansı orqan təmin edir? (Çəki: 1)

- ☐ AR-nın Milli Məclisi
 - ☐ AR-nın Prezidenti
 - ☒ AR-nın Nazirlər Kabineti
 - ☐ AR-nın Maliyyə Nazirliyi
 - ☐ AR-nın Maliyyə Nazirliyi və Mərkəzi Bank
-

Sual: Naxçıvan Muxtar Respublikasının büdcəsini hansı orqan təsdiq edir? (Çəki: 1)

- ☐ AR-nın Milli Məclisi
 - ☐ AR-nın Nazirlər Kabineti
 - ☐ AR-nın Maliyyə Nazirliyi
 - ☒ Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
 - ☐ Naxçıvan MR-nın Ali Məclisinin təqdimatı ilə AR-nın Milli Məclisi
-

Sual: AR-nın Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasının büdcə layihəsini hansı orqan hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir? (Çəki: 1)

- ☐ AR-nın Maliyyə nazirliyi
 - ☐ Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi
 - ☐ AR-nın Nazirlər Kabineti
 - ☐ AR-nın Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi
 - ☒ Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
-

Sual: Naxçıvan Muxtar Respublikasının büdcəsini hansı orqan icra edir? (Çəki: 1)

- ☐ Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi
 - ☒ Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
 - ☐ Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi
 - ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Yerli büdcələrin müstəqilliyi necə təmin edilir? 1.Vergilərin dərəcələrini müstəqil müəyyən etmək hüququnun olması 2.Qanunvericiliklə müəyyən edilmiş öz mədaxil mənbələrinin olması 3.Xərclərin istiqamətini və təyinatını dəyişdirmək hüququnun olması 4.Yerli büdcə vəsaitinə sərəncam vermək barədə müstəsna hüququnun olması 5.Yuxarı büdcələrdən kredit almaq səlahiyyətinin olması ilə (Çəki: 1)

- ☒ 1,3

☒ 2,4

☐ 3,5

☐ 1,4

☐ 2,5

Sual: Növbəti büdcə ili üçün bələdiyyələrin büdcə layihələri hansı orqanların qərarı ilə təsdiq edilir? (Çəki: 1)

☐ Yerli icra hakimiyyəti orqanlarının

☐ AR-nın Maliyyə Nazirliyinin

☒ Bələdiyyənin

☐ Nazirlər Kabinetinin

☐ AR-nın Milli Məclisinin

Sual: Büdcələrarası münasibətlər hansı maliyyə münasibətlərini ifadə edir? (Çəki: 1)

☐ Müəssisələrdə büdcə təşkilatları arasındakı maliyyə münasibətlərini

☒ Müxtəlif səviyyəli hakimiyyət orqanları arasındakı maliyyə münasibətlərini

☐ Büdcə təşkilatları arasındakı maliyyə münasibətlərini

☐ Büdcəyə tədiyyə ödəyən təşkilatlarla büdcələr arasındakı maliyyə münasibətlərini

☐ Təsərrüfat subyektləri ilə büdcələr arasındakı maliyyə münasibətləri

Sual: Büdcələrarası maliyyə münasibətlərinə hansı maliyyə münasibətləri aiddir? (Çəki: 1)

☐ Büdcə sistemində daxil olan gəlirlərin büdcə səviyyələri arasında bəndləndirilməsi

☐ Büdcə vəsaitinin xərclənməsi səlahiyyətlərinin büdcələr arasında həndəkləndirilməsi

☐ Büdcələrarası tənzimləmə

- ☒ Onların hamısı
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Aşağıdakılardan hansı əməliyyatlar büdcələrarası tənzimləməyə aiddir? (Çəki: 1)

- ☒ Gəlirlərin müvəqqəti (növbəti maliyyə ilindən az olmayan müddətə) normativlərlə müxəlif səviyyəli büdcələr arasında bölgüsü
 - ☐ Gəlirlərin fasiləsiz və ardıcıl büdcəyə daxil olması
 - ☐ Büdcə vəsaitlərinin məqsədli istifadə olunması
 - ☐ Büdcə vəsaitlərinin istifadəsi haqqında hesabatların vaxtında təqdim edilməsi
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Büdcələrarası tənzimləməyə aid olan əməliyyatları müəyyən edin (Çəki: 1)

- ☐ Xərclərin maliyyələşmə mənbələrinin rüblər üzrə bölgüsü
 - ☐ Gəlirlərin büdcəyə daxil olması haqqında bəyannamələrin təqdim edilməsi
 - ☒ Büdcə vəsaitinin bir büdcə səviyyəsindən digər büdcələr arasında bölgüsü
 - ☐ Gəlirlərin təyin edilmiş müddətlərdə büdcəyə köçürülməsi
 - ☐ Onların hamısı
-

Sual: Hansı dövlətlərin büdcəsi üzv dövlətlərin üzvlük haqqı əsasında formalaşır (Çəki: 1)

- ☒ konfederativ ittifaq dövlət
 - ☐ federativ dövlət
 - ☐ unitar dövlət
 - ☐ sadalananların heç biri
 - ☐ sadalananların hər biri
-

Sual: Büdcə qəirlərinin büdcə xərclərindən artıq olan məbləği (Çəki: 1)

- ☒ büdcə profisiti
- ☐ büdcə defisiti
- ☐ büdcə kəsiri
- ☐ büdcə balansı
- ☐ heç biri

Sual: Büdcə xərclərinin qəlirlərlə təmin olunmayan məbləği (Çəki: 1)

- ☒ büdcə kəsiri
- ☐ büdcə artıqlığı
- ☐ büdcə profisiti
- ☐ büdcə balansı
- ☐ sadalananların heç biri

Sual: Qanun vericiliyə uyğun olaraq tam və ya qismən müvafiq büdcələrə təhkim olunan gəlir növləri (Çəki: 1)

- ☒ Xüsusi gəlirlər
- ☐ ümumi qəlirlər
- ☐ subsidiya ;subvenciya
- ☐ subsidiya;datasiya
- ☐ yalnız dotasiya

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Maliyyələşdirilməsi bilavasitə dövlət büdcəsi hesabına həyata keçirilən təşkilatlar: (Çəki: 1)

- ☐ dövlət müəssisələri;
 - ☐ unitar təşkilatlar;
 - ☒ büdcə təşkilatı;
 - ☐ ictimai təşkilat;
 - ☐ sadalananların hər biri.
-

Sual: bunlardan hansılar büdcə təşkilatıdır (Çəki: 1)

- ☐ mülkiyyət hüququ dövlətə məxsus müəssisələr və təşkilatlar ;
 - ☐ səhm paketi dövlətə məxsus olan səhmdar təşkilatlar;
 - ☐ dövlət büdcəsinin gəlirlərinin formalaşmasında iştirak edən müəssisə və təşkilatlar;
 - ☐ dövlət büdcəsindən dotasiya alan bələdiyyələr;
 - ☒ maliyyələşməsi bilavasitə büdcə hesabına həyata keçirilən müəssisə və təşkilatlar.
-

Sual: Büdcə sisteminin təşkili prinsiplərinə aid deyildir: (Çəki: 1)

- ☒ vahidlik prinsipi, bölgü və yenidən bölgü prinsipi;
 - ☐ vahidlik prinsipi, büdcənin həqiqiliyi prinsipi;
 - ☐ ayrı-ayrı büdcə həlqələrinin müstəqilliyi prinsipi;
 - ☐ aşkarlıq prinsipi, vahidlik prinsipi;
 - ☐ aşkarlıq prinsipi, həqiqilik prinsipi.
-

Sual: Konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları özündə əks etdirən sənəd: (Çəki: 1)

- ☐ dövlət büdcəsi;
 - ☐ vahid büdcə sistemi;
 - ☒ toplu maliyyə balansı;
 - ☐ ortamüddətli büdcə proqnozu;
 - ☐ sadalananların hər biri.
-

Sual: Aşağıdakılardan hansılar büdcələrarası münasibətlərin təşkili prinsiplərinə aiddir? (Çəki: 1)

- ☐ AR-nın dövlət büdcəsi ilə əlaqələrdə bələdiyyə büdcələrinin hüquq bərabərliyi
 - ☐ AR-nın subyektlərinin minimal büdcə təyinatı səviyyəsinin bərabərliyi
 - ☐ Büdcələrarası münasibətlərdə eyni səviyyəli büdcələr üçün vahid metodologiya və kriteriyaların tətbiq edilməsi
 - ☒ Onların hamısı
 - ☐ Onlardan heç biri
-

Sual: Gəlirlərin büdcələr arasında bölgüsü zamanı əsasən hansı vəzifələr qarşıya qoyulur? (Çəki: 1)

- ☐ Hər bir büdcə həlqəsi müvafiq ərazinin (şəhərin, rayonun) iqtisadi inkişafına uyğun olaraq artan gəlirlər hesabına təmin edilməlidir
 - ☐ Hər bir büdcə həlqəsi onun xərcləri səviyyəsində maliyyə vəsaiti ilə təmin olunmalıdır, yəni büdcələrin balanslaşdırılması təmin edilməlidir
 - ☐ Hər bir büdcə həlqəsi onun xərcləri səviyyəsində maliyyə vəsaiti ilə təmin olunmalıdır, yəni büdcələrin balanslaşdırılması təmin edilməlidir
 - ☒ Göstərilənlərin hamısı
 - ☐ Onların heç biri
-

Sual: Dövlət büdcəsi gəlirləri planının yerinə yetirilməsində yerli hakimiyyət orqanlarının məsuliyyətini və marağını gücləndirmək məqsədilə büdcə tənzimlənməsinin hansı metodu da məqsədəuyğun hesab edilir (Çəki: 1)

- ☐ Dotasiya ayırmaq
 - ☐ Subsidiya vermək
 - ☒ Dövlət büdcəsi gəlirlərindən aşağı büdcə həlqələrinə ayırma normativləri müəyyən etmək
 - ☐ Subvensiyalar vermək
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Aşağıda göstərilənlərdən hansıları bələdiyyə büdcələrinə aiddir? 1.Hüquqi şəxslərdən torpaq vergisi 2.Fiziki şəxslərdən əmlak vergisi 3.Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 4.Hüquqi şəxslərin əmlak vergisi 5.Bələdiyyə mülkiyyətində olan müəssisələrin və təşkilatların mənfəət vergisi 6.Dövlət rüsumu 7.Sadələşdirilmiş vergi 8.Fiziki şəxslərdən torpaq vergisi (Çəki: 1)

- ☐ 1,3,5,8
 - ☐ 2,3,6,8
 - ☐ 2,4,7,8
 - ☐ 1,4,5,8
 - ☒ 2,3,5,8
-

Sual: Aşağıdakılardan büdcənin qeyri-vergili gəlirlərinə aiddir (Çəki: 1)

- ☐ Gömrük rüsumları
 - ☐ Dövlət rüsumları
 - ☐ Təbii sərvətlərə görə alınan haqq
 - ☐ Göstərilənlərin hamısı
 - ☒ Doğru cavab yoxdur
-

Sual: Dövlət büdcəsi gəlirlərinin müvafiq normativlərlə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri və yerli gəlirləri arasında bölgüsü hansı qanunvericilik sənədi əsasında həyata keçirilir. (Çəki: 1)

- ☐ AR-nın Konstitusiyası
 - ☐ “Badcə sistemi haqqında” AR-nın Qanunu
 - ☒ Növbəti maliyyə ili üçün “Dövlət büdcəsi haqqında” AR-nın Qanunu
 - ☐ Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”AR-nın Qanunu
 - ☐ Yuxarıda göstərilənlərin hamısı
-

Sual: AR-nın 2014-ci il üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə Bakı şəhəri üzrə gəlirlərdən (“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) ayırma normativi nə qədər müəyyən edilmişdir. (Çəki: 1)

- ☐ 90,75 faiz
 - ☐ 95,56 faiz
 - ☐ 98,92 faiz
 - ☒ 96.56 faiz
 - ☐ 96,49 faiz
-

Sual: AR-nın 2014-ci il üçün dövlət büdcəsində Bakı Şəhəri üzrə gəlirlərdən (Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) Bakı şəhəri üzrə yerli gəlirlərə ayırma normativi nə qədər müəyyən edilmişdir. (Çəki: 1)

- ☐ 9,25 faiz
 - ☐ 4,44 faiz
 - ☒ 3.44 faiz
 - ☐ 1,08 faiz
 - ☐ 3,51 faiz
-

Sual: AR-nın 2014-ci il dövlət büdcəsi haqqında” Qanunu ilə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri tərkibinə aid edilmiş gəlirlər hansılardır? 1.Hüququ şəxslərin mənfəət(gəlir) vergisi 2.Gömrük rüsumları 3.Dövlət əmlakının özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar 4.Mədən vergisi “5.Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri 6.Hüquqi şəxslərin əmlak vergisi (Çəki: 1)

- ☐ 1,3,6
 - ☐ 1,4,5
 - ☐ 2,3,6
 - ☐ 2,4,6
 - ☒ 2,3,5
-

Sual: AR-nın 2014-ci il dövlət büdcəsi haqqında” Qanunu ilə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri tərkibinə aid edilməyən gəlirləri göstərin? 1.AR-nın ərazisinə malların idxalına görə ƏDV 2.Fiziki şəxslərin gəlir vergisi 3.AR-nın ərazisinə malların idxalına görə aksiz 4.Hüquqi şəxslərin əmlak vergisi 5.Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 6.Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi (Çəki: 1)

- ☐ 1,2,5
 - ☒ 2,4,6
 - ☐ 2,3,6
 - ☐ 3,4,5
 - ☐ 4,5,6
-

Sual: AR-nın 2014-ci il dövlət büdcəsi haqqında” Qanunu ilə şəhər və rayonların (Bakı şəhərindən başqa) yerli gəlirlərinə müvafiq şəhər və rayonlar üzrə gəlirlərin nə qədər hissəsi (“Avtomobil Yolları” MBF-na aid edilənlərdən başqa) verilmişdir: (Çəki: 1)

- ☐ 80,5 faiz
 - ☐ 90,0 faiz
 - ☐ 98,5 faiz
 - ☒ 100,0 faiz
 - ☐ 91,5 faiz
-

Sual: AR-nın 2014-ci il dövlət büdcəsi haqqında” Qanunu ilə şəhər və rayonların (Bakı şəhərindən başqa) yerli gəlirlərinə aid edilmiş gəlirləri göstərin: 1.Fiziki şəxslərin gəlir vergisi 2.ƏDV 3.AR-nın ərazisinə malların idxalına görə ƏDV 4.Mədən vergisi 5.Hüquqi şəxslərin torpaq vergisi 6.AR-nın ərazisinə malların idxalına görə aksiz 6.Yol vergisi (Çəki: 1)

☐ 2,3,4,6

☒ 1,2,4,5

☐ 1,4,6,7

☐ 2,4,5,7

☐ 3,4,5,6

Sual: AR-nın 2014-ci il dövlət büdcəsi haqqında” Qanunu ilə aşağıdakı gəlirlərdən hansıları şəhər və rayonların (Bakı şəhərindən başqa) yerli gəlirlərinə verilmişdir: 1.AR-nın dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar 2.Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 3.Sadələşdirilmiş vergi 4.Yol vergisi 5.Hüquqi şəxslərin əmlak vergisi 6.Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar (Çəki: 1)

☐ 1,2,4

☐ 2,3,6

☒ 2,3,5

☐ 2,4,5

☐ 1,5,6

Sual: Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid olan gəlirlər hansılardır? 1.Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2.Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar 3.Dövlət Neft Fondundan Daxilolmalar 4.ƏDV 5.Aksiz markalarının satışından daxilolmalar 6.Mədən vergisi (Çəki: 1)

☐ 1,3,6

☐ 2,3,4

☐ 3,5,6

☒ 2,3,5

☐ 3,4,6

Sual: Dövlət büdcəsinin yerli gəlirlərinə aid edilən gəlirlər hansılardır? 1.Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 2.Hüquqi şəxslərin torpaq vergisi 3.Aksiz 4.AR-nın ərazisinə malların idxalına görə aksiz 5.“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” na bərpa

edilməsi üzrə daxilolmalar 6.Mədən vergisi (Çəki: 1)

- ☐ 1,3,6
 - ☒ 2,3,6
 - ☐ 2,4
 - ☐ 3,4,5
 - ☐ 1,3,4
-

Sual: Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR-nın Qanunu nə vaxt qəbul olunub? (Çəki: 1)

- ☐ 02 iyul 2000-ci ildə
 - ☐ 20 dekabr 1998-ci ildə
 - ☒ 7 dekabr 1999-cu ildə
 - ☐ 15 fevral 2006-ci ildə
 - ☐ 02 iyul 2001-ci ildə
-

Sual: “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR-nın Qanununa əsasən bələdiyyə büdcələrinin dövlət büdcəsi ilə əlaqəsi nə ilə təsbit olunur? (Çəki: 1)

- ☐ Bələdiyyə büdcəsinin müstəqil gəlir mənbəinin olması ilə
 - ☒ Yerli büdcənin tənzimlənməsi prosesində dövlət büdcəsindən vəsait almaq hüququ ilə
 - ☐ Dövlət büdcəsinin gəlirlərindən ayırma verməklə
 - ☐ Dövlət büdcəsinin tərkibində bələdiyyələrin iştirak etməsi hüququ ilə
 - ☐ bələdiyyələrin gəlirlərini artırmaq üçün onlara əlavə səlahiyyətlərin verilməsi ilə
-

Sual: “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında “AR-nın Qanununa əsasən bələdiyyə büdcəsinə hansı gəlirlər aid edilmişdir? 1.Fiziki şəxslərdən əmlak vergisi 2.Fiziki şəxslərdən gəlir vergisi 3.Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 4.Fiziki şəxslərdən torpaq vergisi 5.Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi 6.Yol vergisi 7.Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 8.Küçə (divar) reklamlarının yerləşdirilməsi və yayım üçün ödəniş (Çəki: 1)

- ☐ 1,3,6,7,8
 - ☐ 2,3,5,6,8
 - ☐ 2,4,6,7,8
 - ☒ 1,4,5,7,8
-

Sual: Bələdiyyə büdcəsinin müstəqilliyi nə ilə təmin edilir? (Çəki: 1)

- ☐ Dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya almaq hüququnun olması ilə
 - ☐ Bələdiyyə büdcəsinə müstəqil sərəncam vermək hüququnun olması ilə
 - ☐ Gəlir mənbələrini artırmaq və xərclərin istiqamətlərini müstəqil təyin etmək hüququnun olması ilə
 - ☐ Bələdiyyə büdcəsinə sərbəst tərtib, təsdiq və icra etmək hüququnun olması ilə
 - ☒ Öz mədaxil mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaiti barədə sərəncam vermək müstəsna hüququ ilə
-

Sual: Xərclərin büdcə səviyyələri arasında bölgüsü hansı hüquqi sənəd əsasında həyata keçirilir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
 - ☐ "Büdcə sistemi haqqında" AR-nın Qanunu
 - ☐ Hər il üçün qəbul edilən AR-nın Qanun və digər qanunvericilik aktları
 - ☒ onların hamısı
 - ☐ doğru cavab yoxdur
-

Sual: Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərini müəyyən edin (Çəki: 1)

- ☐ xəstəxanaların orqanlarının saxlanması ilə bağlı bütün xərcləri
- ☐ ölkənin müdafiə və təhlükəsizlik fəaliyyəti ilə bağlı xərclər
- ☒ Büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulmuş müvafiq

orqanların fəaliyyətinin və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər

- ☐ bütün təhsil xərcləri
 - ☐ Hər il AR-nın dövlət büdcəsi ilə təsdiq edilən ümumdövlət xərcləri
-

Sual: Büdcə gəlirləri anlayışı nədən ibarətdir? (Çəki: 1)

- ☐ Qanunvericilik əsasında müəyyən edilən normalarla büdcəyə məcburi qaydada və geri qaytarmamaqla ödənilən vəsaitlər
 - ☐ AR-nın, Naxçıvan MR-nın və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardır
 - ☐ AR-nın "Büdcə sistemi haqqında" Qanunu ilə müəyyən edilmiş normalarla dövlət büdcəsinə, Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə geri qaytarılmamaq şərti ilə daxil olan vergilər, rüsumlar və s. ödənişlər
 - ☐ AR-nın Ali Qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və normalarla icbari qaydada büdcəyə daxil olan vəsaitlər
 - ☐ AR-nın qanunvericiliyi və beynəlxalq aktlarla təyin edilmiş qaydada dövlət büdcəsinə, Muxtar Respublika büdcəsinə və yerli büdcələrə daxil olan vəsaitlər
-

Sual: Dövlət büdcəsinin yerli gəliri nədən ibarətdir? (Çəki: 1)

- ☐ Qanunvericilik əsasında müəyyən olunan bələdiyyə büdcəsi üzrə gəlir
 - ☐ Büdcə sistemi haqqında" Qanunula müəyyən olunan gəlirlər
 - ☐ Dövlət büdcəsində müəyyən edilən normativlər əsasında formalaşan ayrı-ayrı şəhər və rayonlar üzrə gəlir
 - ☐ Dövlət büdcəsindən ayrı-ayrı şəhər və rayonlara ayrılan dotasiyalar, subsidiyalar və subvensiyalar
 - ☐ Onların hamısı
-

Sual: Dövlət büdcəsinin yerli xərci nədən ibarətdir? (Çəki: 1)

- ☐ Yerli büdcə təşkilatlarının saxlanılması üçün büdcədən ayrılan vəsait

- ☐ Yerli büdcə təşkilatlarının xərc smetaları əsasında maliyyələşən xərclər
- ☐ Bələdiyyə büdcələrindən ayrılan vəsait hesabına maliyyələşən xərclər
- ☒ Büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclər
- ☐ Doğru cavab yoxdur

Sual: Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaiti necə adlanır? (Çəki: 1)

- ☐ dotasiya
- ☒ büdcə ssudaları
- ☐ büdcə təxsisatı
- ☐ subvensiya
- ☐ subsidiya

Sual: Dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaiti nədən ibarətdir? (Çəki: 1)

- ☐ büdcə ssudaları
- ☐ büdcə kreditləri
- ☒ büdcə təxsisatları
- ☐ subsidiya
- ☒ dotasiya

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Dövlət İcra hakimiyyəti orqanlarının büdcə səlahiyyətlərinə aiddir: (Çəki: 1)

- ☒ büdcə layihəsinin hazırlanması və Milli Məclisin müzakirəsinə təqdim etməsi;
 - ☒ büdcənin Milli Məclisdə müzakirəsinə təşkili;
 - ☒ büdcə qanununun qəbul edilməsi;
 - ☒ büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi;
 - ☒ sadalananların heç biri.
-

Sual: Yerli özünüidarəetmə orqanlarının büdcə səlahiyyətlərinə aid deyil: (Çəki: 1)

- ☒ dövlət xarici borcunun formalaşdırılması, ödənilməsi və ona xidmətin təmin edilməsi;
 - ☒ yerli büdcələrin tərtibi və baxılması
 - ☒ bələdiyyə gəlirlərinin büdcəyə yönəldilməsi qaydalarının müəyyən edilməsi;
 - ☒ yerli büdcələrdən maliyyə yardımının və ssudaların verilməsi;
 - ☒ bələdiyyə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi.
-

Sual: Yerli özünüidarəetmə orqanlarının büdcə səlahiyyətlərinə aiddir: (Çəki: 1)

- ☒ yerli büdcələrdən maliyyə yardımının və ssudaların verilməsi;
 - ☒ dövlət büdcəsinin idarə edilməsi;
 - ☒ vahid büdcə təsnifatının təsdiq edilməsi;
 - ☒ bələdiyyə vergilərinin müəyyən edilməsi
 - ☒ dövlət büdcəsindən yerli büdcələrə dotasiya verilməsi qaydalarının müəyyən edilməsi.
-

Sual: Azərbaycan Respublikası büdcə qanunvericiliyinin pozulmasına görə məsuliyyət növlərinə aid deyil.Səhv olanı göstərin: (Çəki: 1)

- ☐ büdcə haqqında qanuna əməl edilməməsi;
- ☐ büdcə vəsaitlərinin məqsədsiz istifadə edilməsi;
- ☐ büdcənin icrası haqqında hesabatların vaxtında verilməməsi;
- ☐ büdcə bölgüsünün büdcə haqqında qanuna uyğun olmaması;
- ☒ sadalananların heç biri.

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağı büdcə həlqələrinin gəlirlərinin tamamlanması üçün yuxarı büdcə həlqələrindən ayrılan vəsait: (Çəki: 1)

- ☐ büdcələrin xüsusi gəlirləri;
- ☒ büdcələrin tənzimləyici gəlirləri;
- ☐ möhkəmləndirilmiş gəlirlər;
- ☐ sabit gəlirlər;
- ☐ dəyişən gəlirlər.

Sual: Büdcə qanunvericiliyinə uyğun olaraq tam və ya qismən müvafiq büdcələrə təhkim olunmuş gəlirlər: (Çəki: 1)

- ☒ büdcələrin xüsusi gəlirləri;
- ☐ büdcələrin tənzimləyici gəlirləri;
- ☐ büdcənin sabit gəlirləri;
- ☐ büdcənin qorunan gəlirləri;

- ☒ büdcənin alternativ gəlirləri;
-

Sual: Tənzimləyici gəlirlərə aid edilmir: (Çəki: 1)

- ☒ qrantlar;
- ☐ dotasiya;
- ☐ subvensiya;
- ☐ subsidiya
- ☐ büdcə ssudası.
-

Sual: Dövlət büdcəsindən yerli büdcələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə verilən maliyyə yardımı: (Çəki: 1)

- ☒ dotasiya;
- ☐ subsidiya;
- ☐ subvensiya;
- ☐ subsidiya və ya subvensiya;
- ☐ ssuda və ya subvensiya.
-

Sual: Dövlət büdcəsindən bələdiyyə büdcəsinə müəyyən müddətə, qaytarılmaq şərtlə verilən maliyyə vəsaiti: (Çəki: 1)

- ☒ büdcə ssudası;
- ☐ büdcə krediti;
- ☐ subvensiya;
- ☐ subsidiya;
- ☐ dotasiya
-

BÖLMƏ: 0402

Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Məqsədli maliyyənin həyata keçirilməsi üçün dövlət büdcəsindən yerli büdcələrə verilən, həmin məqsədə və vaxtında istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti: (Çəki: 1)

- ☒ subvensiya;
- ☐ subsidiya;
- ☐ dotasiya.
- ☐ büdcə ssudası;
- ☐ büdcə krediti;

Sual: Dövlət büdcəsindən yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə yardımı: (Çəki: 1)

- ☒ subsidiya;
- ☐ subvensiya;
- ☐ büdcə krediti;
- ☐ büdcə ssudası;
- ☐ heç biri.

Sual: Büdcə gəlirləri, habelə dövlət büdcəsi kəsirinin maliyyələşməsi mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisar edilməsi: (Çəki: 1)

- ☒ büdcə sekvestri;
- ☐ büdcə ssudası;
- ☐ büdcə qrantı;

- ☐ büdcə krediti;
- ☐ heç biri.

Sual: Büdcələrarası münasibətlər aşağıdakı prinsiplərə əsaslanır. Səhv olanı göstərin: (Çəki: 1)

- ☒ büdcə sisteminin vahidliyi prinsipi;
- ☐ xərclərin büdcə sisteminin müəyyən səviyyəsi üzrə bölgüsü və tənzimlənməsi;
- ☐ büdcələrarası münasibətlərdə AR subyektlərinin hüquq bərabərliyi;
- ☐ dövlət büdcəsi ilə əlaqələrdə bələdiyyə büdcələrinin hüquq bərabərliyi;
- ☐ büdcələrarası münasibətlərin bütün iştirakçılarının mənafeələrinin əlaqələndirilməsi.

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan Respublikasında Vahid büdcə təsnifatı hansı tarixdə qüvvəyə minmişdir? (Çəki: 1)

- ☐ 01 yanvar 1995-ci ildə
- ☐ 01 yanvar 1992-ci ildə
- ☒ 06 oktyabr 2004-cü ildə;
- ☐ 01 iyul 2005-ci ildə;
- ☐ 01 yanvar 2005-ci ildə.

Sual: Azərbaycan Respublikasının büdcə sistemində daxil olan büdcələr və büdcə təşkilatları, habelə büdcədən kənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının müqayisəsini təmin etmək məqsədilə tətbiq olunan sənəd: (Çəki: 1)

- ☐ büdcə quruluşunun prinsipləri;
- ☐ vahid büdcə sistemi;
- ☒ vahid büdcə təsnifatı;
- ☐ büdcə hüququ;
- ☐ sadalananların heç biri.

Sual: Büdcə təsnifatına ali deyil: (Çəki: 1)

- ☐ büdcə gəlirlərinin təsnifatı;
- ☐ büdcə xərclərinin funksional təsnifatı;
- ☐ büdcə xərclərinin iqtisadi təsnifatı;
- ☒ büdcə xərclərinin siyasi təsnifatı;
- ☐ büdcə xərclərinin inzibati təsnifatı.

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Büdcə gəlirlərinin təsnifatına aid kodların ardıcılığını göstərin: 1. maddə; 2. yarımmaddə; 3. bölmə; 4. paragraf; 5. köməkçi bölmə. (Çəki: 1)

- ☒ 3,5,4,1,2
- ☐ 3,5,1,2,4;
- ☐ 4,1,2,3,5;
- ☐ 1,2,3,4,5;

- ☐ 1,2,4,3,5.

Sual: Büdcə gəlirlərinin iqtisadi təsnifatına aşağıdakı bölmələr aiddir. Səhv olanı göstərin: (Çəki: 1)

- ☐ vergilərdən daxil olmalar
- ☐ sosial ayırmalar;
- ☐ Qrantlar;
- ☐ digər gəlirlər;
- ☒ gəlirlərdən (mənfəətdən) vergi.

Sual: Mülkiyyətdən vergilərə aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ torpaq vergisi;
- ☐ əmlak vergisi
- ☐ maliyyə əməliyyatlarına və kapitalla aparılan əməliyyatlara görə vergilər;
- ☐ əmlakın xalis dəyərindən ödənilən cari vergilər;
- ☒ mal və xidmətlərə görə vergi.

Sual: Büdcə xərclərinin funksional təsnifatına aid deyil: (Çəki: 1)

- ☐ ümumi dövlət xərcləri;
- ☐ müdafiə xərcləri;
- ☐ məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğun saxlanması;
- ☐ bədən tərbiyəsi, gənclər siyasəti və turizm xərcləri;
- ☒ əməyin ödənişi xərcləri.

BÖLMƏ: 0601

Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Müvafiq qanunvericilik ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, NMR büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar: (Çəki: 1)

- ☒ büdcənin gəlirləri;
- ☐ büdcənin vəsaitləri;
- ☐ büdcənin vergili gəlirləri
- ☐ dövlət gəlirləri;
- ☐ heç biri.

Sual: Dövlət büdcəsinin gəlirlərini göstərin: (Çəki: 1)

- ☒ əlavə dəyər vergisi; fiziki şəxslərin gəlir vergisi;
- ☐ əlavə dəyər vergisi; fiziki şəxslərin torpaq vergisi;
- ☐ əlavə dəyər vergisi; fiziki şəxslərin əmlak vergisi;
- ☐ bütün subyektlərin ödədikləri mənfəət vergisi;
- ☐ heç biri.

Sual: Dövlət büdcəsinin gəlirlərinə daxil deyil: (Çəki: 1)

- ☐ özəl müəssisələrin ödədiyi mənfəət vergisi;
- ☐ dövlət müəssisələrin ödədiyi mənfəət vergisi;
- ☒ bələdiyyə müəssisələrinin ödədiyi mənfəət vergisi;
- ☐ özəl müəssisələrin ödədiyi torpaq vergisi;

- ☐ sadalananların hamısı dövlət büdcəsinə ödənilir

Sual: Dövlət büdcəsinin gəlirlərinə aid edilir: (Çəki: 1)

- ☐ fiziki şəxslərin əmlak vergisi;
- ☐ fiziki şəxslərin torpaq vergisi;
- ☒ fiziki şəxslərin gəlir vergisi;
- ☐ bələdiyyə müəssisələrin mənfəət vergisi;
- ☐ heç biri.

Sual: Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid edilir.Səhv olanı göstərin: (Çəki: 1)

- ☐ xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilomalar;
- ☐ "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun gəlirləri;
- ☐ aksiz markalarının satışından daxilolmalar;
- ☐ "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu"na bərpa edilməsi üzrə daxilolmalar;
- ☒ şəhər və rayonların ərazilərində fəaliyyət göstərən və mərkəzləşmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərindən hesablanmış fiziki şəxslərin gəlir vergisi.

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: 2011-ci ildə büdcənin gəlirlərinin tərkibində ən böyük xüsusi çəkiyə malik olan vergiləri göstərin: (Çəki: 1)

- ☒ hüquqi şəxslərin mənfəət vergisi; əlavə dəyər vergisi;

- ☐ əlavə dəyər vergisi; aksizlər
 - ☐ hüquqi şəxslərin mənfəət vergisi, aksizlər;
 - ☐ fiziki şəxslərin gəlir vergisi, fiziki şəxslərin əmlak vergisi;
 - ☐ əlavə dəyər vergisi, mədən vergisi.
-

Sual: Birbaşa vergiləri göstərin: (Çəki: 1)

- ☒ mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi;
 - ☐ mənfəət vergisi, aksizlər;
 - ☐ mənfəət vergisi, əlavə dəyər vergisi;
 - ☐ mədən vergisi, fiziki şəxslərin gəlir vergisi;
 - ☐ mədən vergisi, aksizlər.
-

Sual: Dolaylı vergilərə aiddir: (Çəki: 1)

- ☒ aksizlər, əlavə dəyər vergisi;
 - ☐ aksizlər, torpaq vergisi;
 - ☐ əlavə dəyər vergisi, torpaq vergisi;
 - ☐ əlavə dəyər vergisi, əmlak vergisi;
 - ☐ aksizlər, əmlak vergisi;
-

Sual: Bütçə gəlirlərinin əsas maddi mənbəyini təşkil edir: (Çəki: 1)

- ☒ milli gəlir;
- ☐ milli sərvət;
- ☐ xarici dövlətlərin milli gəliri və milli sərvəti;
- ☐ vətəndaşların şəxsi gəlirləri;
- ☐ müəssisələrin əldə etdiyi xalis mənfəət.

Sual: Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət (bələdiyyə) büdcəsinə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişlər: (Çəki: 1)

- ☒ vergilər;
- ☐ rüsumlar;
- ☐ vergilər və rüsumlar;
- ☐ dotasiya;
- ☐ subsidiya.

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Büdcə sistemi və büdcədən kənar fondların gəlirlərinin formalaşması prosesində vergilərin hansı funksiyası reallaşır: (Çəki: 1)

- ☒ fiskal funksiya;
- ☐ nəzarət funksiyası;
- ☐ tənzimləyici funksiya;
- ☐ həvəsləndirici funksiya;
- ☐ sadalananların heç biri.

Sual: Dövlət vergilərinin sayı neçədir? (Çəki: 1)

- ☐ 4;
- ☐ 9;
- ☐ 13;

☐ 7;

☐ 6.

Sual: Yerli büdcələrin gəlirlərinə aid deyil: (Çəki: 1)

- ☐ fiziki şəxslərin torpaq vergisi;
- ☐ fiziki şəxslərin əmlak vergisi;
- ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
- ☐ bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi;
- ☒ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların əlavə dəyər vergisi .

Sual: Yerli ödənişlərin tərkibinə daxil deyil: (Çəki: 1)

- ☐ bələdiyyə mülkiyyətində olan binalarda reklam yerləşdirilməsi üçün ödənişlər;
- ☐ bələdiyyə mülkiyyətinin özəlləşdirilməsindən daxil olan ödənişlər;
- ☐ bələdiyyələrin ayırdığı torpaq sahələrində ticarət və ictimai iaşə xidmətlərinə görə ödənişlər;
- ☒ bələdiyyə ərazisində yerləşən özəl müəssisələrin ödədiyi mənfəət vergisi;
- ☐ bələdiyyə ərazisində hüquqi şəxslərə malik olan ixtisaslaşdırılmış avtomobil dayanacaq üçün ödəniş.

Sual: Vergi qanunvericiliyinə uyğun olaraq vergini hesablamağa, onun vergi ödəyicisindən tutmağa və təyinatı üzrə büdcəyə köçürməyə borclu olan şəxs: (Çəki: 1)

- ☒ vergi agent;
 - ☐ vergi ödəyicisi;
 - ☐ verginin bazası;
 - ☐ vergi meneceri;
 - ☐ sadalananların heç biri.
-

Bölmə: 0703

Ad	0703
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Büdcə təşkilatlarının smetalarında aşağıdakılar əks olunur. Səhv olanı göstərin: (Çəki: 1)

- ☐ təşkilatın rekvizitləri;
- ☒ cari ildə xərclərin icraçı səviyyəsi;
- ☐ icmal xərclər;
- ☐ təşkilatın istehsal-xidmət göstəriciləri;
- ☐ xərclərin hesablanması və əsaslandırılması.

Sual: 2014-ci ildə büdcə xərclərinin tərkibində ən yüksək xüsusi çəkiyə malik olan xərc istiqamət-lərini göstərin: (Çəki: 1)

- ☐ ümumi dövlət xidmətləri;
- ☐ sosial müdafiə və sosial təminat;
- ☒ sənaye, tikinti və faydalı qazıntılar;
- ☐ təhsil;
- ☐ müdafiə.

Sual: Büdcədən maliyyələşmə aşağıdakı prinsiplər əsasında aparılır:Səhv olanı göstərin (Çəki: 1)

- ☐ məqsədəuyğunluq;
- ☐ iş və xidmətlərin yerinə yetirilmə həcmindən asılı olaraq büdcədə nəzərdə tutulan hədd daxilində;
- ☒ iş və xidmətlərin yerinə yetirilmə həcmindən asılı olmayaraq hədd

qoyulmadan;

- ☐ maliyyə intizamına əməl olunması;
 - ☐ qaytarılmamaq.
-

Sual: Smeta qaydasında büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlara daxil deyildir: (Çəki: 1)

- ☐ dövlət yerli özünüidarəetmə orqanları;
 - ☐ dövlət müəssisələri;
 - ☐ kənd təsərrüfatı üzrə dövlət idarələri
 - ☐ ümumtəhsil müəssisələri;
 - ☐ prokurorluq orqanları.
-

Sual: Smeta qaydasında büdcədən maliyyələşmənin prinsiplərinə aid edilmir: (Çəki: 1)

- ☐ xərclər ciddi məqsədli təyinat üzrə planlaşdırılır;
 - ☐ smetada nəzərdə tutulandan artıq vəsait istifadə edilə bilməz;
 - ☐ smetada nəzərdə tutulmayan məqsədə vəsait ayrıla bilməz;
 - ☐ gözlənilməyən xərclər yarandıqda digər xərclərə vəsaitlərə qənaət hesabına maliyyələşdirilir;
 - ☐ maliyyələşmə plan daxilində, görülmə işin həcmində uyğun aparılır.
-

Sual: Xərc smetaları neçə hissədən ibarətdir? (Çəki: 1)

- ☐ 1;
- ☐ 2;
- ☐ 3;
- ☐ 4;
- ☐ 5.

Sual: Bütçənin faktiki icrası harada həyata keçirilir? (Çəki: 1)

- ☐ maliyyə orqanlarında;
- ☐ xəzinədarlıqda;
- ☒ bütçə təşkilatlarında;
- ☐ agent-bankda;
- ☐ sadalananların heç birində.

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Təhsil xərcləri “Bütçə xərclərinin funksional təsnifatı”nın neçənci bölməsinə aiddir? (Çəki: 1)

- ☐ 2;
- ☐ 3;
- ☒ 4;
- ☐ 5;
- ☐ 6.

Sual: Təhsilə xərclərin xüsusi çəkisi 2011-ci ildə bütçə xərclərinin neçə faizi səviyyəsində olmuşdur? (Çəki: 1)

- ☐ 15%;
- ☒ 8%;
- ☐ 5%;

☐ 11%;

☐ 12%.

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Təhsil müəssisələrinin cari xərclərinə daxil deyil: (Çəki: 1)

- ☒ avadanlıq və inventarın alınması;
- ☐ inzibati və köməkçi heyətin əmək haqqı;
- ☐ dəftərxana və təsərrüfat xərcləri;
- ☐ ezamiyyət xərcləri
- ☐ pedaqoji işçilərin əmək haqqı.

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Məktəblərin xərclərinin tərkibində üstünlük təşkil edən xərc: (Çəki: 1)

- ☐ dəftərxana xərcləri
- ☒ əmək haqqı xərcləri;
- ☐ ezamiyyət xərcləri;

- ☐ təsərrüfat xərcləri;
- ☐ cari təmir xərcləri.

Sual: Məktəb üzrə əmək haqqı fonduna daxil deyil: (Çəki: 1)

- ☐ dərslərə görə müəllimlərə əmək haqqı;
- ☐ dəftərlərin yoxlanması üçün haqq;
- ☐ inzibati-idarə heyətinin əmək haqqı;
- ☐ müəllimlərin əmək haqqına əlavələr;
- ☒ ezamiyyətə gedənlərə verilən ödəniş.

Sual: Məktəbəqədər uşaq müəssisələrinin maliyyələşdirilməsi xüsusiyyətlərinə uyğun deyil: (Çəki: 1)

- ☐ planlaşdırılma üçün əsas göstərici uşaqların uşaq bağçasındakı orta illik sayıdır;
- ☒ planlaşdırılma üçün əsas göstərici 01 sentyabr tarixinə uşaq bağçasında olan uşaqların sayıdır;
- ☐ xərclərin hesablanması üçün uşaqların ilin əvvəlinə sayını və orta illik kontingenti müəyyən etmək lazımdır;
- ☐ əmək haqqı xərcləri təsdiq edilmiş ştat cədvəlinə və vəzifə maaşlarının ödəniş dərəcəsi əsasında planlaşdırılır;
- ☐ uşaq bağçalarında həmçinin tədris və digər xərclər nəzərdə tutulur.

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: “Büdcə xərclərinin funksional təsnifatı”nda səhiyyə xərcləri neçənci bölməyə aiddir?

(Çəki: 1)

- ☐ 1;
 - ☐ 3;
 - ☒ 5;
 - ☐ 6;
 - ☐ 2.
-

Sual: 2014-ci ildə səhiyyə xərclərinin ümumi büdcə xərclərində xüsusi çəkisi nə qədər olmuşdur? (Çəki: 1)

- ☐ 4,2%;
 - ☒ 3,6%;
 - ☐ 5,0%;
 - ☐ 8,4%;
 - ☐ 2,2%.
-

Sual: 2014-ci ildə büdcədən səhiyyənin maliyyələşdirilməsinə nə qədər vəsait ayrılmışdır? (Çəki: 1)

- ☐ 720.5 mln.manat;
 - ☐ 801.6 mln.manat;
 - ☒ 658.7 mln manat;
 - ☐ 400.0 mln. manat;
 - ☐ 725.6mln. manat.
-

Sual: Səhiyyənin maliyyələşdirilməsi fondunun yaranması mənbələrinə aid deyil: (Çəki: 1)

- ☒ xəstəxanaların saxlanılmasına xərclər
- ☐ Könüllü tibbi sığorta

- ☒ idarə və təşkilatların vəsaitləri
 - ☐ büdcə vəsaitləri
 - ☐ icbari tibbi sığorta
-

Sual: Büdcədən maliyyələşən səhiyyə işçilərinin vəzifə maaşları aşağıdakı hallarda artırılır. Səhv olanı göstərin (Çəki: 1)

- ☒ tibb müəssisəsinə rəhbərlik etdikdə
 - ☐ ixtisas dərəcəsinə görə
 - ☐ elmi dərəcəyə görə
 - ☐ sağlamlıq üçün təhlükəli iş şəraitinə görə
 - ☐ təcili yardım stansiyalarının işçilərinə
-

Sual: "Tibbi sığorta haqqında" AR Qanunu nə vaxt qəbul edilib? (Çəki: 1)

- ☒ 1999-cu ildə
 - ☐ 1992-ci ildə
 - ☐ 2012-ci ildə
 - ☐ 2010-cu ildə
 - ☐ 2001-ci ildə
-

Sual: Dövlət səhiyyə sisteminin vəsaitləri aşağıdakı məqsədlərə yönəldilir. Səhv olanı göstərin (Çəki: 1)

- ☐ dövlət səhiyyə müəssisələrinin maddi texniki bazasının inkişafına
- ☐ səhiyyənin məqsədli proqramlarının yerinə yetirilməsinə
- ☐ sanatoriya-epidemioloji müəssisələrin saxlanması
- ☐ güzəştli tibbi xidmətlərin göstərilməsinə
- ☒ tibbi sığortanın inkişaf etdirilməsinə

Sual: Sosial müdafiə və sosial təminat xərcləri büdcə xərclərinin funksional təsnifatının neçənci bölməsinə aiddir? (Çəki: 1)

- ☒ altıncı
- ☐ ikinci
- ☐ birinci
- ☐ onuncu
- ☐ doğru cavab yoxdur

Bölmə: 0903

Ad	0903
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir. Səhv olanı göstərin: (Çəki: 1)

- ☒ sağlamlığın qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
- ☐ dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi;
- ☒ pullu səhiyyə xidmətinə görə daxilolmaların düzgün uçotunun aparılması;
- ☐ səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi;
- ☐ məcburi sığorta üzrə sığorta məbləğinin və sığorta haqqının ödənilməsi qaydasının müəyyən edilməsi.

Sual: Dövlət səhiyyə sisteminin vəsaitləri aşağıdakı məqsədlərə yönəldilir. Səhv olanı göstərin: (Çəki: 1)

- ☐ güzəştli tibbi xidmətin göstərilməsinə;

- ☐ sanitar-epidomoloji stansiyaların saxlanması;
- ☐ tibb elminin inkişafına və tətbiqinə;
- ☐ özəl tibb müəssisəsinin inkişaf etdirilməsinə;
- ☐ epidemiyaların aradan qaldırılmasına..

Bölmə: 1001

Ad	1001
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Əmək pensiyalarına aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ yaşa (qocalığa) görə;
- ☐ əlilliyə görə;
- ☐ ailə başçısını itirdiyinə görə;
- ☐ xidmət illərinə görə;
- ☒ uşaqlıqdan əlil olanların 55 yaşına çatmış analarına, onlar uşaqları 8 yaşadək tərbiyə etmişlərsə.

Sual: Ünvanlı sosial yardımın maliyyə mənbəyini göstərin: (Çəki: 1)

- ☐ yerli büdcələr;
- ☐ dövlət büdcəsi;
- ☐ Dövlət Sosial Müdafiə Fondu;
- ☐ sosial sığorta büdcəsi;
- ☐ heç biri.

Sual: “Ünvanlı dövlət sosial yardımı” haqqında AR Qanunu neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 2000-ci ildə;
- ☐ 2002-ci ildə;
- ☒ 2005-ci ildə;
- ☐ 2010-cu ildə;
- ☐ 2011-ci ildə.

Sual: Ünvanlı sosial yardımın əsas prinsiplərini göstərin: (Çəki: 1)

- ☐ ünvanlılıq; qaytarılanlıq;
- ☒ ədalətlik; bərabərlik;
- ☐ ədalətlik; hesabatlılıq;
- ☐ bərabərlik; qaytarılanlıq;
- ☐ ünvanlılıq; hesabatlılıq.

Sual: Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari sığortası hansı vəsait hesabına aparılır? (Çəki: 1)

- ☐ işçilərin maaşlarından icbari tutlmalar hesabına
- ☐ işçilərin maaşlarından könüllü tutlmalar hesabına
- ☐ müəssisə və təşkilatların ayırdıqları vəsaitlər hesabına
- ☒ dövlət büdcəsindən ayrılan vəsait hesabına
- ☐ Dövlət Sığorta Şirkətinin vəsaitləri hesabına

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	☒

Sual: Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir.Səhv olanı göstərin: (Çəki: 1)

- ☒ uşağın birinci sinfə getməsi;
- ☐ uşağın anadan olması;
- ☐ uşağa qulluq;
- ☐ ailə başçısını itirmək;
- ☐ ölüm.

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: “Sosial sığorta haqqında” AR Qanunu neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1992-ci ildə;
- ☐ 1993-cü ildə;
- ☒ 1997-ci ildə;
- ☐ 2009-cu ildə;
- ☐ 2010-cu ildə.

Sual: Əmək pensiyasının baza hissəsi: (Çəki: 1)

- ☒ əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatı;
- ☐ müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləği;

- ☐ fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti kimi hesablanan məbləği;
- ☐ sadalananların hər biri.
- ☐ sadalananların heç biri.

Bölmə: 1102

Ad	1102
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: 2014- ci ildə büdcədən elmə ayrılan vəsait nə qədər olmuşdur? (Çəki: 1)

- ☐ 250.5 mln.manat;
- ☒ 146.8mln.manat;
- ☐ 159.5 mln.manat;
- ☐ 85.2 mln.manat;
- ☐ 300.5 mln.manat.

Sual: “Ümumdövlət xidmətləri” bölməsinə aid deyil: (Çəki: 1)

- ☐ qanunvericilik və icra hakimiyyəti, yerli idarəetmə orqanları
- ☐ xarici iqtisadi yardım
- ☐ elm
- ☐ büdcələr arasında transfertlər
- ☒ məhkəmə hakimiyyəti

Sual: Qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanması xərclərinə aid deyil: (Çəki: 1)

- ☐ AR Milli Məclisi aparatının saxlanması xərcləri
 - ☐ AR Prezidenti aparatının saxlanması xərcləri
 - ☐ AR Nazirlər Kabinetinin saxlanması xərcləri
 - ☐ rayon, şəhər, icra hakimiyyəti orqanlarının saxlanması xərcləri
 - ☒ AR-da bələdiyyələrin icra orqanlarının saxlanması xərcləri
-

Sual: Yerli özünüidarə orqanlarının saxlanması xərclərinə aiddir: (Çəki: 1)

- ☐ elm xərcləri
 - ☐ xarici dövlətlərə iqtisadi yardım xərcləri
 - ☐ beynəlxalq təşkilatlara üzvlük haqları
 - ☐ yerli icra hakimiyyəti orqanlarının saxlanması xərcləri
 - ☒ bələdiyyə orqanlarının saxlanması xərcləri
-

Sual: “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq” bölməsinə aid deyil: (Çəki: 1)

- ☒ mülki müdafiə
 - ☐ prokurorluq
 - ☐ məhkəmə hakimiyyəti
 - ☐ hüquq-mühafizə
 - ☐ məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahəsində tətbiqi tədqiqatları
-

Sual: AR-da icmal büdcəyə daxil olan dövlət büdcədənəknar pul fondlarını göstərin: (Çəki: 1)

- ☒ Dövlət Sosial Müdafiə Fondu, Dövlət Neft Fondu
- ☐ Dövlət Yol Fondu, Dövlət Neft Fondu
- ☐ Dövlət Sosial Müdafiə Fondu, Dövlət Yol Fondu

- ☐ Dövlət Neft Fondu, tibbi sığorta Fondu
- ☐ doğru cavab yoxdur

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Müdafiə xərclərinə aiddir: (Çəki: 1)

- ☐ hərbi və mülkü donanmanın saxlanması;
- ☐ yanğından mühafizə;
- ☒ mülkü müdafiə;
- ☐ hüquq – mühafizə
- ☐ doğru cavab yoxdur.

Sual: Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması xərclərinə aid edilmir: (Çəki: 1)

- ☐ məhkəmə hakimiyyətinin saxlanması,
- ☐ ombudsmanların saxlanması;
- ☒ mülkü müdafiə;
- ☐ yanğın təhlükəsizliyi;
- ☐ doğru cavab yoxdur.

Sual: Hüquq-mühafizə və prokurorluq orqanlarının müdafiə edilən xərclərinin maliyyələşdirilməsi zamanı aşağıdakılara üstünlük verilir. Səhv olanı göstərin: (Çəki: 1)

- ☐ sosial müdafiə fonduna ayırmalar;

- ☐ məcburi tibbi sığorta fonduna ayırmalar;
- ☐ xidməti otaqların əsaslı təmiri;
- ☐ əmək haqqı fondunun formalaşdırılması;
- ☐ tibbi xidmət xərcləri

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakıların hansı dövlət büdcədənkenar pul fondlarına aiddir: (Çəki: 1)

- ☐ Dövlət Sosial Müdafiə Fondu, Dövlət Neft Fondu;
- ☐ Dövlət Sosial Müdafiə Fondu, AR-nın Sahibkarlığa Kömək Milli Fondu;
- ☐ Dövlət Neft Fondu, AR-nın Sahibkarlığa Kömək Milli Fondu;
- ☐ AR-nın Sahibkarlığa Kömək Milli Fondu; Pensiya Fondu;
- ☐ sadalananların heç biri.

Sual: Büdcə ilə yanaşı Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan və məqsədli təyinatla malik olan maliyyə vəsaitlərinin məcmusu: (Çəki: 1)

- ☐ dövlət büdcədənkenar pul fondları;
- ☐ respublika büdcəsi;
- ☐ yerli büdcə;
- ☐ məqsədli büdcə fondu;
- ☐ sadalananların heç biri.

Sual: Dövlət büdcədən kənar pul fondları aşağıdakı məqsədlər üçün yaradılır. Səhv olanı göstərin: (Çəki: 1)

- ☒ sosial fondlar;
- ☐ iqtisadi fondlar;
- ☒ xeyriyyə fondları;
- ☐ elmi-tədqiqat fondları.
- ☐ ekoloji fondlar.

Sual: Dövlət Neft Fondu haqqında Əsasnamə hansı tarixdə təsdiq edilmişdir? (Çəki: 1)

- ☒ 29 dekabr 2000-ci ildə;
- ☐ 10 iyul 2008-ci ildə;
- ☐ 01 mart 2003-cü ildə;
- ☐ 01 yanvar 2004-cü ildə;
- ☐ 10 yanvar 2012-ci ildə.

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Dövlət Neft Fondunun gəlirlərinə aid deyil: (Çəki: 1)

- ☒ dövlət büdcəsindən transfert;
- ☐ AR payına düşən karbohidrogenlərin satışından əldə edilən gəlir;
- ☐ fondun vəsaitinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər;
- ☐ neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının

payına düşən dividendlər;

☐ qrantlar və digər təmənnasız yardımlar.

Sual: Dövlət Neft Fondunun vəsaitindən istifadə istiqamətlərinə aiddir: (Çəki: 1)

- ☐ dolayı vergilərin ödənməsi;
- ☒ dövlət büdcəsinə transfertin ayrılması;
- ☐ mənfəət vergisi ödənilməsi;
- ☐ ixrac rüsumunun ödənilməsi;
- ☐ idxal və dövlət rüsumlarının ödənilməsi.

Sual: 2014-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği: (Çəki: 1)

- ☒ 9.3 mlrd.manat;
- ☐ 15.0 mlrd.manat;
- ☐ 15.5 mlrd.manat;
- ☐ 13.7 mlrd.manat;
- ☐ 11.3 mlrd.manat;

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Məcburi dövlət sosial sığorta vəsaiti hesabına aşağıdakı xərclər maliyyələşdirilir. Səhv olanı göstərin: (Çəki: 1)

- ☒ “ Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq əmək pensiyaları;

- ☐ hamiləliyə və doğuma görə müavinət;
- ☐ məşğulluq tədbirlərinin keçirilməsi;
- ☐ uşağın anadan olmasına görə birdəfəlik müavinət;
- ☐ pensiya sığortası üzrə əmək pensiyalarına edilən əlavələr.

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Dövlət büdcəsinin layihəsinin tərtibi prosesinə nə vaxt, hansı qərar əsasında başlanır? (Çəki: 1)

- ☐ dövlət büdcəsinin layihəsinin tərtibi prosesinə yanvar ayının üçüncü ongünlüyü ərzində AR Nazirlər Kabinetinin mətbuatda dərc olunan qərarı ilə başlanır;
- ☐ dövlət büdcəsinin layihəsinin tərtibi prosesinə cari ilin mart ayında AR Prezidentinin Sərəncamı ilə başlanır;
- ☐ dövlət büdcəsinin layihəsinin tərtibi prosesinə fevral ayının əvvəlində Maliyyə Nazirliyinin Qərarı ilə başlanır;
- ☐ dövlət büdcəsinin layihəsinin tərtibinə büdcə ilinin əvvəlində AR Prezidentinin Sərəncamı ilə başlanır;
- ☐ sadalananların heç biri doğru deyil.

Sual: İqtisadi İnkişaf Nazirliyi tərəfindən tərtib edilmiş və dəqiqləşdirilmiş ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramı Maliyyə Nazirliyinə hansı müddətdən gec olmayaraq təqdim olunur? (Çəki: 1)

- ☐ mart ayının 1-dən gec olmayaraq;
- ☐ fevral ayının sonunadək;
- ☐ may ayının 1-dən gec olmayaraq;

- ☐ bu müddət reqlamentləşdirilməyib;
 - ☐ avqust ayının 15-dək.
-

Sual: AR Maliyyə Nazirliyi tərəfindən növbəti il üçün dövlət büdcəsinin layihəsi AR Nazirlər Kabinətinə hansı tarixdə təqdim olunur? (Çəki: 1)

- ☐ cari ilin aprel ayının 15-dək;
 - ☐ mart ayının 1-dən gec olmayaraq;
 - ☐ may ayının 1-dən gec olmayaraq;
 - ☐ cari ilin may ayının 15-dək;
 - ☐ bu müddət reqlamentləşdirilməyib.
-

Sual: Maliyyə Nazirliyinin növbəti il üzrə dövlət büdcəsinin layihəsinə dair təlimat məktubu büdcə-nin tərtibində iştirak edən təşkilatlara hansı müddətdə göndərilir? (Çəki: 1)

- ☐ cari ilin may ayının 1-dək;
 - ☐ cari ilin mart ayının 15-dək;
 - ☐ cari ilin aprel ayının 10-dək;
 - ☐ müddət müəyyən olunmayıb;
 - ☐ cari ilin iyun ayının 15-dək.
-

Sual: Büdcə təşkilatlarının xərcləri proqnozlaşdırılarkən onların büdcədənəknar vəsaitləri: (Çəki: 1)

- ☐ nəzərə alınır;
 - ☐ nəzərə alınmır;
 - ☐ qismən nəzərə alınır;
 - ☐ büdcə təşkilatının səlahiyyətinə aiddir;
 - ☐ doğru cavab yoxdur.
-

Sual: Dövlət büdcədən kənar dövlət fondları öz büdcələrinin göstəricilərini hansı müddətdə AR Nazir-lər Kabinetinə və Maliyyə Nazirliyinə təqdim edirlər? (Çəki: 1)

- ☒ cari ilin iyul ayının 1-dək.
- ☐ cari ilin may ayının 1-dək;
- ☐ cari ilin aprel ayının 1-dək;
- ☐ cari ilin iyun ayının 10-dək.
- ☐ bu müddət rəqlamentləşdirilməyib.

Sual: Vergilər Nazirliyi tərəfindən Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar əks olunur. Səhv olanı göstərin: (Çəki: 1)

- ☒ keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği;
- ☐ sonrakı üç il üçün gəlirlərin qiymətləndirilməsi;
- ☐ növbəti il üçün təklif olunan büdcə gəlirlərinin həcmi;
- ☐ büdcə gəlirlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən məbləği;
- ☐ büdcə ilindən əvvəlki beş il üzrə büdcəyə daxil olan vergilərin dinamika-sı.

BÖLMƏ: 1303

Ad	1303
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Dövlət büdcəsindən maliyyə yardımları almaq istəyən bələdiyyələr tələb olunan sənədləri hansı müddətdə Maliyyə Nazirliyinə təqdim etməlidirlər? (Çəki: 1)

- ☒ cari ilin may ayının 1-dək;
- ☐ cari ilin iyun ayının 15-dək.

- ☐ cari ilin aprel ayının 10-dək;
 - ☐ cari ilin avqust ayının 1-dək.
 - ☐ rəqlamentləşdirilməmişdir.
-

Sual: Növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi Maliyyə Nazirliyi tərəfin-dən AR Nazirlər Kabinetinə hansı müddətdə təqdim edilir? (Çəki: 1)

- ☒ cari ilin sentyabr ayının 15-dək;
 - ☐ cari ilin avqust ayının 1-dək;
 - ☐ cari ilin may ayının 15-dək.
 - ☐ cari ilin iyun ayının 1-dək;
 - ☐ rəqlamentləşdirilməmişdir.
-

Sual: Dövlət büdcəsinin və icmal büdcənin layihəsi Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə hansı müddətdə təqdim edilir? (Çəki: 1)

- ☐ sentyabr ayının 1-dək;
 - ☒ sentyabr ayının 25-dək;
 - ☐ oktyabr ayının 10-dək;
 - ☐ avqust ayının 1-dək;
 - ☐ avqust ayının 10-dək.
-

Sual: Növbəti büdcə ili üzrə dövlət büdcəsi AR Milli Məclisində hansı tarixə qədər qanunla təsdiq edilir? (Çəki: 1)

- ☒ dekabr ayının 20-dək;
- ☐ dekabr ayının 25-dək;
- ☐ noyabr ayının 30-dək;
- ☐ noyabr ayının 22-dək;

- ☐ dekabr ayının 1-dək;
-

Sual: Azərbaycan Respublikasında büdcə layihəsi neçənci oxunuşda qəbul olunur? (Çəki: 1)

- ☐ 1;
- ☐ 2;
- ☒ 3;
- ☐ 4;
- ☐ 2 və ya 4.
-

Sual: Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla təsdiq olunan əsas göstəricilərə aid deyil: (Çəki: 1)

- ☐ gəlirlərin və xərclərin ümumi məbləği;
- ☐ ehtiyat fondlarının məbləği;
- ☐ dövlət büdcəsi kəsirinin yuxarı həddinin məbləği;
- ☒ icmal büdcənin gəlirlərinin yuxarı həddinin məbləği;
- ☐ icmal büdcənin xərclərinin yuxarı həddinin məbləği.
-

